

NURAY BÖKTAŞI*

BƏSTƏKAR NƏRİMAN MƏMMƏDOVUN
YARADICILIĞINDA "HUMAY" BALETİ

Məqalədə Azərbaycan professional bəstəkarlıq məzəbinin layıqli davamçısı, Nəriman Məmmədovun həyət və yaradıcılığından sibhən açılmış, eyni zamanda, onun yaradıcılığının zirvəsi olan "Humay" baleti haqqında geniş məlumat verilmişdir. Nəriman Məmmədovun yaradıcılığı geniş diapazonlu olub, janr olvanlığı ilə diqqəti cəlb edirdi. Bəstəkarın 7 simfoniyası, 2 balet, 3 müsikiili komediya, 3 oratoriya, 3 kantata və kamera-instrumental əsərləri milli musiqi mödəniyyətinin dəyərləri nümunənləridir. O, yeddi simfoniyannın bir neçə sütünəni, "Azərbaycan" oratoriyasını və üç kantatının müəllifidir. "Altı qızın biri Pəri", "Məmmədli kurorta gedir", "Qız görüsə təlosis", "Olacağa çərç yoxdur" kimi müsikiili komedyaları və eyni zamanda "Humay" və "Şeyx Sənan" baletləri Nəriman Məmmədovun çoxşıl zağzahatının bahşısından ərsəy galomışdır. "Humay" baleti Samad Vurğunun "Komsomol" poemasının motivləri əsasında yazılmış və 80-ci illərdə Azərbaycan Opera və Balet teatrında sahəna tacəssümü tapmışdır. 3 pərdə və 6 şökildən ibarət olan bu balet həstəkarın yaradıcılığının ügurlarındandır. Baletin partiturası Moskvada çap olunmuş, müşər dirijorların ifasında vəla yazılmışdır. Bütün bù masalalar məqalədə oks olunmuşdur.

Açıq sözlər: Nəriman Məmmədov, bəstəkar, müsikiili komediya, balet, mahni, sütüta, simfoniya.

"Əsl bəstəkar odur ki, müsiqidə öz dəst-i-xətti, öz yolu olsun. Əsəri ifa edilərkən desinlər: bu, filan bəstəkarı məxsusdur, müsikiisi qırılmaz tellərlə xalq'a bağlı olsun, əsərlərində zamanın nəbzi vursun" [2, s. 8] bu fikirlə dahi bəstəkar Üzeyir Hacıbəyli bəstəkar Nəriman Məmmədovun yaradıcılığına yüksək qiymətləndirmişdir.

Naxçıvan musiqi elmi və mödəniyyətinin inkişafında görkəmlü xidmətləri olan tanınmış bəstəkar, müsikişünəs, folklorçu-alim, Xalq artisti, professor, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Əməkdar İncəsənət xadimi, Prezidentinin fərdi təqəqudücüsü Nəriman Məmmədov incəsənətdə öz layıqli yolunu tapmış şəxsiyyətlərdəndir. Nəriman Həbib oğlu Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində "Sarvanlar" məhəlləsində anadan olmuşdur. O, uşaqlıqdan müsikiyə böyük maraq göstərmışdır. Beş yaşındakı mahmılara diqqətlə qulaq asılmışdır. Bacısı Zəkiyyə xanım Nəriman müəllim həqqında belə söyləyirdi: "Nərimanın on yaşına olanda balaca bir manadolinası var idi, ona çaldı. Bunu görən Tariyel Abdullayev atama dedi ki, icazə versin, Nərimana tar calmağı öyrətsin. Elə ilk dəfə tərəfə calmağı ona T. Abdullayev öyrətdi" [2, s. 9]. Onu tanıyanlar qeyd edirdilər ki, Nəriman müəllim təkcə toy musiqicisi yox, professional müsikiçi olmaq arzusunda idi. Nəriman Məmmədov orta məktəbdə oxuduğu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunur və tarzın kimi fəaliyyətə başlayır. Orta məktəbi bitirdikdən sonra anasının arzusu ilə Naxçıvan Müülliimlər İnstitutunu bitirir. Lakin müsikiçi olmaq arzusu onu Bakıya – Asəf Zeynallı adına Musiqi Texnikumuna götürür. Burada iki ixtisas üzrə - "Xalq Çalğı Alətləri" şöbəsinin tar sinfində və "Nəzəriyyə" şöbəsində təhsil alır. Görkəmləri tarzın-pedaqoq, içtimai xadim, Əməkdar incəsənət xadimi və əməkdar müəllim Əhməd ağa Bakıxanovdan müğəmimini öyrənir. Xalq çalğı alətləri üçün "Süita" adlanan ilk əsərinin yazımı. Bu əsər görkəmləri bəstəkar və dirijor Söid Rüstəmovun rəhbərliyi ilə Azərbaycan televiziyyası və radiosunun xalq çalğı alətləri orkestri tərəfindən uğurla ifa olunur. Sonralar bəstəkar bu orkestr üçün müxtəlif əsərlər də bəstələyir.

Müsiki Texnikumunu bitirdikdən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının daxil olur. N. Məmmədov yenə iki ixtisas: Tarixi-nəzəriyyə (1951-1956), daha sonra bəstəkarlıq üzrə (1956-1961) təhsil almaga başlayır. Ona bəstəkarlıq dörsərini Cövdət Hacıyev,

alətşünaslıq dörsərini isə Soltan Hacıbəyli tədris edir. O, Konservatoriyada oxuduğu illərdə N. Cumakov, E. Muradov, L. Karaqışeva kimi təcrübəli professorlardan da dərs alır. Nəriman müəllim təhsil illərində bəi-birindən maraqlı "Məlik Məmməd" simfonik sütitasını, Ü. Hacıbəylinin xatirinası həsr olunmuş fortepiano triosunu yazar.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayan Nəriman Məmmədov 1946-1947-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri orkestrində, 1947-1961-ci illərdə Asəf Zeynallı adına müsiki məktəbində, 1961-ci ildən ömrünün sonunaqdan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda çalışmışdır.

Elmi yaradıcılığı pedagoji fəaliyyəti ilə six əlaqələndirən Nəriman Məmmədov 1962-ci ildən etibarən uzun müddət Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Xalq müsikişinin tarixi və nəzəriyyəsi" kafəsindən professoru və Azərbaycan Milli Konservatoriyasının müəllimi kimi, gənc müsikiçilər noşlinin yetişdirilməsi və peşəkar müsikiçi kadrlarının hazırlanması işinə var qüvvəsini sərf etmişdir. "Onun "Mühəmməd" və "Azərbaycan xalq müsikişinin əsəsləri" fənnlərindən apardığı dörsər tələbələr tərəfindən xüsusi maraqla qarşılanırdı" [4, s. 50].

Azərbaycanın Milli musiqi xəzinəsinə daxil olmuş sonat incilərini ömrü boyu diqqətlə araşdırın Nəriman Məmmədov bir bəstəkar kimi müsiki mödəniyyətimizdən salnaməsində özünməxəsus yer tutmuşdur. Onun yaradıcılığı geniş diapazonlu olmaqla, janr olvanlığı ilə həmişə diqqəti cəlb etmişdir. Bəstəkarın 7 simfoniyası, 2 balet, 3 müsikiili komediya, 3 oratoriya, 3 kantata və kamera-instrumental əsərləri milli musiqi mödəniyyətimizdən dəyərləri nümunələridir. O, yeddi simfoniyannın IV – H.Cavido, VII – Xocalı şəhidlərinə həsr olunub) bir neçə sütünəni, "Azərbaycan" oratoriyasının və üç kantatının, müsikiçilər kəmiyalılarının "Altı qızın biri Pəri", "Məmmədli kurorta gedir", "Qız görüsə təlosis", "Olacağa çərç yoxdur" eyni zamanda "Humay" və "Şeyx Sənan" baletlərinin müəllifidir. O, bir neçə simfonik poemə, kamera orkestri üçün pyeslər və instrumental əsər-kvartet, trio və sonata bəstələmişdir.

Bəstəkarın yaradıcılığından mahm və romans janrları xüsusi yer tutur. Məhz bu səbəbdən onu müsicişlər haqlı olaraq "lirik bəstəkar" adlandırmırlar. O, xalq müsikişindən bəhrənlərək bəstələdiyi lirik mahmuları Azərbaycan bəstəkarlıq məktəbi ənənələrini layiqinə davam etdirirdi. Görkəmlü bəstəkar Nəriman Məmmədov bəstələdiyi 700-dən çox mahni ilə Qədim Naxçıvanı vəfs etmişdir. Onun möhsür "Naxçıvan", "Qızlar bulağı", "Naxçıvanın qızları", "Sirab", "Xumar baxışları", "Üzma moni", "Sənəin eşqin" ... mahmuları görkəmlü müğənni və xanəndələrin repertuarlarında bəzəyib və həmin mahmalar bu gün də sevili-sevilə oxunmaqdadır. Bütün varlığıyla Naxçıvan torpağına-onun doğına, qayyasına, möhtəşəm abidələrinə heyranlıqla bağlı olan və onlardan ilhamlanan bəstəkar "Naxçıvan silsilələri" əsərini yazar. O, həmişə "Naxçıvan mənim ana laylamdır, əzel gündən bu torpağa bağlıyam" söyləyərdi. Bəstəkar mahmuların mətnlərini bəstələyərkən Rosul Rza, Bəxtiyar Vahabzadə, Fikrət Qoca, Nüsrət Kasəmənli, Musa Urud və Xuraman Vəfa kimi şairlərin sözlərinə müraciət edirdi.

Sohnə əsərlərinə də böyük maraq göstərən görkəmlü bəstəkar Nəriman Məmmədov Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının sahəsində 10-dan çox tamaşaşa qoyulan, o cümlədən "Günəş", "Yarımçıq şəkil", "Məhəbbət abidəsi", "Haray səsi", "Əğər sevirsənsə" və başqa tamaşalara da müsikiçilər bəstələmişdir.

Nəriman Məmmədovun əməyi dövlət tərəfindən də yüksək qiymətləndirilərək (1974) Naxçıvan Muxtar Respublikasının (1982) Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi və (2005) Respublikasının Xalq artisti Işxi adalarına layiq görülmüşdür. O, müğəmlərimizə nota yazılmışında da mühüm işlər görmüş, "Bayati-Şiraz", "Şur", "Rəsi", "Çahar-gah", "Humayun", "Segah-zabul", "Səhnəz" və "Rahab" müğəmlərini nota almışdır. "Bayati-Şiraz", "Şur" müğəmləri Moskvada çap olunmuş, müxtəlif illər-də Əhməd Bakıxanovun

ifasında səsləndirilmişdir. Azərbaycanda isə "Rast", "Çahargah", "Humayun", "Segah-zabul", "Şahnaz" və "Rahab" müğamlarının notaları zəmanətindən on görkəmli bəstəkarları Qara Qarayev, Tofiq Quliyevin rəyləri ilə nəfis şəkildə çap olunmuşdur. Həmin müğamlar vokal dəstgah formasında partitura Bəhrəm Mansurovun və xanəndə Hacıbaba Hüseynovun, Yaqub Məmmədov və Bəhrəm Mansurovun ifasında da çap olunmuşdur. İslam Rzayevin ifasında "Bayatı-Şiraz" dəstgahı, Zülfü Adığözoğluın ifasında "Segah-Zabul" N.Məmmədovun İsləmlər ilə nota alınmışdır [3, s. 20]. Görkəmli bəstəkar Ə. İzzəzadə ilə birlikdə "Azərbaycan xalq mahniları və oyun havalanı" məcmüssün töribi etmişdir [1, s 52]. O, respublika və eləcə də dünya məqiyəsi elmi jurnallarla əməkdaşlıq etmiş və onun bir çox məqalələri həmin dərgilərdə yayılmışdır.

Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında yazılmış "Humay" baleti 6 dekabr 1981-ci ilədə Azərbaycan Dövlət Opera və Balet teatrında böyük müvəffəqiyyətə sahne təcəssümünü tapmışdır. 3 pordə və 6 şəkildən ibarət olan bu balet görkəmli bəstəkarın yaradıcılıq uğurlarındandır. Baletin partiturası Moskvada çap olunmuş və məşhur dirijorların ifasında vala yazılmışdır. Səməd Vurğunun "Komsomol" poeması əsasında Cəsər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Yeddi oğul istərəm" adlı bədii film çəkilmişdir. Həmin əsərdə olan obrazlar – Colal, Bəxtiyar, Humay və onun atası Gəray bay görkəmli bəstəkar N. Məmmədovun "Humay" adlı ilk baletinin də qohrəmanlarına əvərlənilmişlər. "Humay" baleti görkəmli bəstəkarın 30 illik gərgin əməyinin, yaradıcılıq axtarışlarının səmərəli bəhrəsi sayəsində ərsəyə gəlməsidir. Bu balet faciəvi məhəbbət dəstənidir. Burada Humay və Colalın sevgi xətti ön plana çıxılmışdır. Əsərdə xalq içərisində çıxmış şair Colal, onun yaxın dostu Bəxtiyar, eyni zamanda onların düşməni olan Gəray boy və onun tərəfdarlarının obrazı müziqili ilə yüksək səviyyədə açılır. Baletdə leymotivlər böyük rol oynayır. Nəriman Məmmədov bütün əsərlərində olduğunu kimi, bu baletində də muğam çalarlarından ustalıqla istifadə edərək muğam motivlərini yer vermişdir.

N. Məmmədovun bu baletinde Humay və Colalın saf məhəbbəti-lirk sevgi xətti və köhnə qayda-qanunlar qarşı-qarşıya qoyulmuşdur. Əsərdə Colal quldur. Gəray boyın qızıñ sevir. Humay atasının xasiyyətini bildiyindən Colaldan xahiş edir ki, adət-ənənə üzrə elçi göndərib onu atasından istəsin. Colal da bu məsələni dostu Bəxtiyarı bildirir. Bəxtiyar Gəray boyın xasiyyətinə bələd olduğundan Colalın fikri ilə razılaşır. Lakin Colal Bəxtiyarın xəbərdarlığını baxmayaq. Gəray boyın düşərgəsinə gedir və orada qotl edilir. Bunu eşidən Humay dərdə və kədərə tab gətirməyərək intihar edir.

Gəray boy Humay və Colalın ölümüne səbəb olduğu üçün Bəxtiyar xalqı ona və dəstəsinə qarşı üsyan etməyə qaldırır. Cinayətkar ata isə özünü Kür çayına ataraq mahv olur. Əsərdə Humayın bir tərəfdən atası Gəray boyı olan övladlıq sevgisi, digər tərəfdən atasının düşmən münasibət bəstəkarlı Colala qarşı olan sonsuz məhəbbəti onun iztirablarına səbəb olur. Əsərdə bəstəkar bu üç qohrəmanın eyni hadisəyə müxtəlif münasibət bəslədiklərinə ifadə etməyə çalışmış və buna nail olmuşdur. Colalın saf məhəbbətini, Gəray boyın bu sevgiyə qarşı olan etirazını bəstəkar müziqinə zəngin emosional dili və bədii təsvir vasitələr ilə geniş şəkildə ifadə etmişdir.

Baletdə Colalın xəyaləmə dörd gözəl pərinin rəqsleri ilə müşayiət olunur. Obrazların şəhər və inkişafı baxımından əsərin quruluşu diqqəti cəlb edir. Belə ki, Baletin "Kənd" adlanan birinci şəkildə əsəs obrazların ekspozisiyası verilir. İkinci şəkildə əsərin lirk mərkəzidir ki, "Gəzəllik və məhəbbət" sahnesində verilir. "Gəray boyın məhv" adlanan altıncı şəkil isə finaldır. Burada proloqun müziqisi xatırlanır. Əsərin kulminasiyasında müziqi və xoreoqrafiya vasitəsilə əsərin ümumi ideyəsi - məhəbbətin ölməzliyi tərənnütüm olunur.

"Humay" baletin müziqisi həm dərin milli köklərə bağlı, həm də dilinə görə müasir və simfonikdir. N. Məmmədovun yaradıcılığını qidalandıran əsərin milli axımlar-muğamlar, aşşq

musiqi, xalq rəqslerinin ritmik intonasiyaları olmuşdur.

Milli köklərə bağlılıq bəstəkarın yaradıcılığında on mühüm amil idi. "Humay" baletinə dirijorluğu Əməkdar İncəssət xadimi Rauf Abdullayev etmişdir. Respublikanın Xalq artisti Cövdət Hacıyev o zaman əsəri yüksək qiymətləndirərək demişdir: "Nəriman Məmədov "Humay" ilə balet tariximizə yeni parlaq sahifəsi açıdı" [5].

Azərbaycanın müsiqi mədəniyyəti tarixində özünəməxsus yer tutan, milli müsiqi xəzinəsinə unudulmaz əsərləri ilə daxil olan görkəmli bəstəkar Nəriman Məmmədov 2015-ci il aprelin 6-də Bakı şəhərində vəfat etmişdir. O, II Fəxri xiyabanda dəfn edilmişdir. Görkəmli bəstəkarın yaradıcılığı tədqiqatə cəlb edilmiş, haqqında monoqrafiyalar, məqalələr yazılmış və bundan sonra da yazılıcılardır.

Musiqimizin yorulmaz təbliğatçısı və tədqiqatçısı Nəriman Məmmədovun yazdığı və bəstələdiyi əsərlər insanları gözəlliklərə ruhlandırmışdır, onların estetik və mənəvi təbiyəsində əhəmiyyətli rol oynamış, bundan sonra da oynayaçaqdır. Görkəmli bəstəkarın milli müsiqimizin inkişafı sahəsindəki xidmətləri xalqımız tərəfindən yüksək qiymətləndirilmişdir. Onun xatırı musiqisevərlərin qəlbərində həmişə yaşayacaqdır.

ƏDƏBİYYAT

1. İsmayılovadə.R. "Azərbaycan xalq müsiqi". Öcerklər. II cild-Bakı, "Elm", 1981, 197s.
2. Məmmədova.G. Bəstəkar Nəriman Məmmədov, Naxçıvan, 2017, 128s.
3. Vəzirov.C., Əliyeva J. Sözlü, naşrəmli Naxçıvan. Bakı, "Sabah", 2003, 140 s.
4. Zöhrabov.R. "Bəstəkarlarımızın portreti". Bakı, Gonçlik, 1997, 124s.
5. Müsiqi xalqın mədəniyyəti, mənəvi dünyasıdır. Bəstəkarlıq məktəbinin daha bir unudulmaz siması. Azadlıq. İnfö. 2 avqust 2013.

*AMEA Naxçıvan Bölümü

AMEA Naxçıvan Bölümünün dissertantı
bektashi.nuray@gmail.com

Nuray Bektashi

COMPOSER NARIMAN MAMMADOV'S CREATIVITY "HUMAY" BALLET

The article gives detailed information about the life and creativity of Nariman Məmmədov, a worthy successor of the Azerbaijan School of professional composers, as well as the "Humay" Ballet, the peak of his creativity. Nariman Məmmədov's creativity was wide-ranging and attracted the attention by the genres. Seven symphonies, two ballets, three musical comedies, three Oratorios, three cantatas and chamber-instrumental works of the composer are valuable examples of National Music Culture.

He is the author of seven symphonies, several suites, the oratorio "Azerbaijan" and three cantatas. Musical comedies such as "one of six girls is Pari", "Məmmədali goes to the resort", "The girl hurries to date", "What is written cannot be undone" and at the same time "Humay" and "Sheikh Sanan" ballets were formed in the result of Nariman Məmmədov's perennial efforts. The ballet "Humay" was written on the basis of the motives of the poem "Komsomol" by Samad Vurgun and was staged at the Azerbaijan State Academic Opera and Ballet Theatre in the 80s. This ballet, consisting of three acts and four scenes, is one of the composer's creative achievements. The partitura of the ballet was printed in Moscow and it was recorded gramophone

by famous conductors. All these tasks are reflected in the article.

Keywords: *Nariman Mammadov, composer, musical comedy, ballet, song, suite, symphony.*

Нурай Бектаси

ТВОРЧЕСТВО КОМПОЗИТОРА НАРИМАНА МАМЕДОВА БАЛЕТ «ХУМАЙ»

В статье подробно рассказывается о жизни и творчестве заслуженного последователя азербайджанской профессиональной композиторской школы Наримана Мамедова, а также о балете «Хумай», который является вершиной его творчества. Творчество Наримана Мамедова было широкомасштабным, привлекло внимание разнообразием жанра. 7 симфоний, 2 балета, 3 музыкальных комедий, 3 ораторий, 3 канцтаты и камерно-инструментальные произведения композитора являются ценными примерами национальной музыкальной культуры. Он является автором семи симфоний, нескольких сюит, оратории «Азербайджан» и трех канцтат. Музыкальные комедии «Одна из шести девушек Перси», «Мамедали идет в курорт», «Девушка спешит на встречу», «Нет выхода от случившегося», а также балеты «Хумай» и «Шейх Санан» появились под многолетним трудом Наримана Мамедова. Балет «Хумай» был написан по мотивам поэмы Самеда Вургуна «Комсомол» и в 80-е годы нашло воплощение на сцене Азербайджанского государственного театра оперы и балета. Этот балет, состоящий из 3 актов и 6 картин, является творческим успехом композитора. Партитура балета была напечатана в Москве и была написана в запись в исполнении известных дирижеров. Все эти вопросы отражаются в статье.

Ключевые слова: *Нариман Мамедов, композитор, музыкальная комедия, балет, песня, сюита, симфония.*

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 01.04.2019

Son variant 24.06.2019